

Riyaziyyat fənninin tədrisində yeni yanaşmalar



Cəvahir NAĞIYEVA,
Abşeron rayonu, Xirdalan şəhər
B.Cəfərov adına Texniki təbiət
fənləri təmayüllü 3 nömrəli tam
orta məktəbin riyaziyyat müəllimi

Digər fənlər kimi riyaziyyat fənninin də özünəməxsus xüsusiyyətləri var. Tədris prosesində bu xüsusiyyətlərin nəzərə alınması zəruridir.

Qeyd etməliyik ki, riyaziyyat dərslərində şagirdlərdə təfəkkür prosesi sürətlənir, idrak fəallığı artır, eləcə də müəllim onlara düzgün istiqamət verməklə riyazi biliklərə yüksəlmələrini təmin edir. Müəllim dərsdə müxtəlif təlim üsullarından, formalarından istifadə etməklə şagirdləri tədqiqatlılığı, düşünməyə və axtarışlar aparmağa yönəldir.

Öncə müəllimdən İKT bacarığı tələb olunur. İKT-dən düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir, şagirdlərin öyrənmə mərağını artırır, müəllimin dərsə hazırlaşmasını asanlaşdırır.

Tədris prosesində ən vacib amillərdən biri də təlim materiallarının planlaşdırılmasıdır. Planlaşdırmanın gündəlik və perspektiv kimi iki növü müəyyənləşdirilmişdir.

Perspektiv planlaşdırma fənni tədris edən müəllim tərəfindən hazırlanır. Bunun üçün müəllimdə bir neçə bacarığın olması vacib hesab edilir: məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq; tədris vahidlərinin və mövzuların ardıcılılığını müəyyənləşdirmək; integrasiya imkanlarını müəyyən etmək; əlavə resurslar seçmək; mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq və nailiyətlərin qiyamətləndirilmə mexanizmlərini müəyyən etmək.

Müəllim hər bir dərs üçün gündəlik plan hazırlamalıdır. Müəllimin hazırladığı gündəlik dərs planı standartın reallaşmasına xidmət etməlidir. Bu zaman standartlara müvafiq təlim məqsədi və strategiyaları müəyyənləşdirilməlidir.

Müasir riyaziyyat dərsləri tədqiqat şəraitində keçilməlidir. Ona görə şagirdləri qrup və ya cütler şəklində tədqiqata yönəltməklə, onlara əməkdaşlıq etmələri üçün şərait yaradılmalıdır. Tədqiqat işini təşkil etmək üçün iş vərəqləri tərtib edilməlidir. İş vərəqlərində kiçik qruplara və ya cütlərə verilən problem və onun həllinin nəticələri eks olunmalıdır. Eyni zamanda hazırlanmış vərəqləri dərsin məqsədinə xidmət etməlidir.

Riyaziyyat fənninin tədrisi şagirdlərdə məntiqi təfəkkürün formallaşmasında mühakimə qabiliyyətlərinin yüksəldilməsində böyük rol oynayır. Riyazi fəaliyyət zamanı şagirdin ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, müraciətdəşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafızənin və nitqin inkişafına kömək edir. Başqa sözlə, riyaziyyatın tədrisi metodikası bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanuna uyğunluqlarını öyrənir. Riyazi metodların didak-

carığı yaranır. Riyazi məsələlərin həlli prosesində şagirdlərdə səmərəli düşümə vərdişi formallaşır və problemin həlli yolunu tapmaq bacarığı yaranır.

İnteraktiv təlimdə şagirdlər fəal, müəllim isə fasilitator (bələdçi) olmalıdır. Bəs bunu riyaziyyatın tədrisində necə yerinə yetirmək olar?

Təcrübəli bir müəllim kimi dərslərimdə istifadə etdiyim üsullarla bağlı bəzi fikirlərimi həmkarlarımla paylaşmaq istəyirəm.

V sinifdə “Natural ədədlərin toplanması və çıxılması” mövzusunun tədrisi zamanı şagirdlərə belə bi məsələ teklif edirəm: Üç müxtəlif üçrəqəmli ədədin cəmi 992-dir. Bu ədədlərdən ən böyüyü neçə olbilər?

Şagirdlər öz fikirlərini bildirirlər. Yardımcı suallarla onları istiqamətləndirirəm. Əgər cəm sabitdirsə, toplananlardan birinin ən böyük olması üçün digəri ən kiçik olmalıdır. Ən kiçik üçrəqəmli ədəd 100-dür. Üç toplanan olduğu üçün ikinci toplanan 101 olmalıdır. Deməli, ən böyük toplanan $992 - (100 + 101) = 971$. Doğru cavab 971-dir.

Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, müraciətdəşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafızənin və nitqin inkişafına kömək edir. Başqa sözlə, riyaziyyatın tədrisi metodikası bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanuna uyğunluqlarını öyrənir. Riyazi metodların didak-

tik işlənilməsi və məktəb riyaziyyat kursuna daxil edilməsi də riyaziyyatın tədrisi metodikasının inkişafına xidmət edir.

Orta məktəbdə riyaziyyat təliminin praktik məqsədləri aşağıdakılardır:

1) şagirdlərdə qazanılmış riyazi bilikləri tətbiq edə bilmək bacarıqları formallaşdırmaq;

2) riyazi cihaz və alətlərdən səmərəl istifadə etmək bacarıqları formallaşdırmaq;

3) elmi və tədris xarakterli informasiyanı sərbəst əldə etmək bacarıqları formallaşdırmaq.

Fənnin tədrisi şagirdləri biliklərlə silahlandırmaqla yanaşı, həm də onları tərbiyə etməlidir. Bu o deməkdir ki, riyaziyyat təlimi şagirdlərin bilik, bacarıq və vərdişlər sisteminə yiylənməsini təmin etmək-lə, həm də onlarda ümumi mədəniyyət formallaşdırılmalıdır. İlk növbədə çalışmaq lazımdır ki, şagirdlər cəmiyyətin inkişafında riyaziyyatın rollunu qiymətləndirə bilsin. Riyaziyyat fənninin bugünkü həyatımızda rolunu dərk etsinlər.

Şagirdlər bəzən riyaziyyat fənninin mənimsənilməsində çətinlik çəkirlər. Bəzəni tərifləri qavramaq əvəzinə, onu öyrənməyin yolunu əzberləməkdə görürələr. Riyazi təriflərin öyrənilməsində həm yaddaşın, həm də təfəkkürün yüksəlməsi zərərlidir. Bir sıra anlayış, aksiom və teoremin dəqiq öyrənilməsi çox vacibdir. Onların dəqiq mənimsənilməsi zəruri bünövrə təşkil edir. Bütün anlayışın əzbər öyrənilməsini tələb etmək düzgün deyil. Riyazi tərifləri müstəqil surətdə şagirdin öz sözləri ilə ifadə etməsi daha əhemiyətlidir. Bu cür mövzuları tədris

edərkən daha səmərəli üsul və forma əvvəlcədən düşünülüb seçiləlidir.

Öyrətməyin ən səmərəli metodlarından biri öyrədici səhbətdir. Öyrədici səhbəti düzgün təşkil etmək üçün ona ciddi hazırlaşmaq vacibdir. Bunun üçün zəruri olanlar:

1) mövzunun əhatəliyi və dərin-dən analiz qabiliyyəti;

2) öyrətme zamanı vacib xüsusiyyətlərin nəzərə alınması;

3) mövzu üzrə aparılacaq səhbətin məqsədlərini aydın təsəvvür etmək;

4) şagirdlərlə dərs müddətində səhbətin gedişində istifadə ediləcək biliklərin həcmini və məzmununu dəqiq müəyyən etmək;

5) ən zərurisi isə səmərəli üsul və iş forması seçmək.

Bütün bunlarla yanaşı dərs prosesində öyrədici səhbətin yerini və vaxtını düzgün müəyyən etmək də əsas şərtlərdənir. Öyrədici səhbətin planını tərtib edərkən müəllim şagirdlərə veriləcək əsas və əlavə sualları dəqiq göstərməlidir. Bəzəni hallarda kimə hansı sualın verilməli olduğunu da göstərmək olar. Öyrədici səhbətin gedişində istifadə olunacaq didaktik vasitələr əvvəlcədən hazırlanmalıdır. Şagirdlər üçün nəzərdə tutulan suallar sadədən mürəkkəbə doğru tərtib olunmalıdır. Bu, öyrənilən mövzunu tam əhatə etməli, suallar aydın və yiğcam şəkildə tərtib olunmalıdır. Öyrədici səhbətin sonunda şagirdlərin mənimsəmə səviyyəsini müəyyən etməyə imkan verən sadə çalışmalara mövzunun mənimsənilmə səviyyəsini müəyyənləşdirməlidir.

Riyaziyyat fənninin tədrisində şagirdin təlimə marağının inkişaf et-

dirilməsinə, keçilən mövzunun mənimsənilməsinə yardım edən ən səmərəli metodlardan biri riyazi oyunlardır. Bu, uşaqlar üçün əyləncə, müəllim üçün isə təlimi səmərəli təşkil etmək üsuludur. Xüsusilə riyaziyyat dərslərində şagirdlərin zehni yorğunluğunun qarşısını almaqda, dərsin darıxdırıcı olmaması üçün riyazi oyunlarının rolu çox böyükdür. Riyazi oyunlarının tərtibində fənnin xüsusiyyətləri və təlim materialları nəzərə alınmalıdır.

Riyazi oyunlardan ən çox “Mısalı tap”, “Pillekanvari sistem”, “Mənim yerim haradadır”, “Həndəsi mozaika”, “Zəncirvari hesablama” oyunları tətbiq olunur.

Eyni zamanda tədris və riyazi oyunlar zamanı hər bir şagirdə xüsusi yanaşma da tələb olunur. Çünkü bir sinifdə bütün şagirdlərin qavrama və dərkətmə qabiliyyəti eyni olmaya biler. Bunun üçün isə şagirdlərin bilik və bacarıqlarına görə qiymətləndirmə və yanaşma metodları tətbiq olunmalıdır. Oyunların tərtibi zamanı şagirdlərə fərdi yanaşmaq lazımdır. Zəif şagirdlər üçün daha asan, güclü şagirdlər üçün daha çətin tapşırıqlar nəzərdə tutulmalıdır. Riyaziyyat dərsinin bütün mərhələlərində şagirdləri nə haqda-sa düşünməyə, nəyisə tapmağa sövq etdirmək məqsədəyündür.

Mən motivasiyadan tutmuş, refleksiya mərhələsinə qədər dərslərinin bütün mərhələlərində bunları tətbiq edirəm. Aldığım nəticələrdən de razıyam. Hər il olduğu kimi, bu il də şagirdlərimin əksariyyəti yüksək nəticə əldə edərək ali məktəblərə qəbul olublar.